

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti

«Təsdiq edirəm»  
Tədrisin təşkili və təlim texnologiyaları  
Üzrə prorektor vəzifəsini icra  
edən  
  
dos.Z.I.Məmmədov  
07 fevral 2025

Fənn sillabusu

**İxtisas:** 060631 Kompüter sistemləri və şebəkələri

**Fakultə:** Aqrar və mühəndislik

**Kafedra:** Texnologiya və texniki elmlər

**I. Fənn haqqında məlumat:**

**Fənnin adı:** Kompüter elminin tarixi və metodologiyası

**Kodu:** MIF-B02

**Tədris ili:** I tədris ili, (2024-2025) Semestr: II

**Tədris yükü:** Auditoriya saatı 15 ( 10 saat mühazirə, 5 saat laborator məşqələ)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 2 kredit

**Auditoriya N:**

**Saat:**

**II. Müəllim haqqında məlumat:**

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Vüsələ Xudaşın qızı Muradova, t.ü.f.d., dosent

Məsləhət saatı: IV gün saat 12<sup>20</sup> -13<sup>30</sup>

E-mail ünvanı: [vusala.muradoav@lsu.edu.az](mailto:vusala.muradoav@lsu.edu.az)

Kafedranın ünvanı: Lənkəran şəhər Fizuli 170 a Tədris korpusu

**III. Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:**

1.M. N.Əlizadə ,R.X.Ağamalıyev,I.K. Musayev,N.S. Süleymanov. Kompüter elmlərinin tarixi və metodologiyası. Dərs vəsaiti, Bakı 2017,"MSV NƏŞR", Şəkilli,176 səh.

2.Rezo Əliyev. Elmi işlərin yerinə yetirilməsi metodikası.Elmi layihələrin, diplom və dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait .Bakı 2016..

2. INTERNET saytları.

3. Mühazirə konspekt materialları.

4. Kərimov S.Q., Həbibullayev.S.B., İbrahimzadə.T.I "Informatika" Bakı-2011.

**IV.Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən, "Kompüter mühəndisliyinin əsasları", "Kompüterin tətbiqi nəzəriyyəsinin əsasları", fənlərinin tədrisi vacibdir.

Bu sahə üzrə anlayışlar və prinsiplər təhlil olunur.

**V.Korekvizitler:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Fənnin tədrisində əsas məqsəd tələbələrə informasiyanın nəzəri əsaslarını, kompüter elminin tarixi və metodologiyasını, kompüterdə emal edilən kontent və hökumətin informasiyalasdırılmasının temel prinsipləri, elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurətini öyrətmekdən ibarətdir.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və labaratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollekvuma görə. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal- tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir;
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzdən qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

**Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)**

91 – 100 bal	əla	A
81 – 90 bal	çox yaxşı	B
71 – 80 bal	yaxşı	C
61 – 70 bal	kafi	D
51 – 60 bal	qənaətbəxş	E

51 aşağı	baldan	qeyri-kafı	F
-------------	--------	------------	---

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecek.

**X. Təqvim mövzu planı: Mühazirə 10 saat, laboratoriya 5 saat Cəmi 15 saat**

N	Keçirilən mövzuların adı və məzmunu	Mühazirə	Laboratoriya	Saat	Tarix
1	2	3	4	5	6
1	<b>Mövzu № 1. Kompüter elminin tarixi.</b> Plan: 1.Ədədi informasiyanın emalı qurğuları 2.Hesablaşma texnikasının inkişaf tarixi və EHM nəsilləri və arxitekturası 3. XX əsrde informasiya texnologiyalarının güclü inkişafı. Mənbə: 1,2,3,4	2			
2	<b>Mövzu № 2. Kompüterdə emal edilən kontent və hökumətin informasiyalasdırılmasının təməl prinsipləri.</b> Plan: 1. Kompüter və informasiya texnologiyaları 2. İstifadə olunan texnologiya 3. Hökumətin informasiyalasdırılmasının təməl prinsipləri 4. İdarəetmənin nəzəriyyəsi və praktikası. 5. İnfomasiya emalının müasir üsulları 6. Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi. Mənbə: 1,2,3,4		2		
3	<b>Mövzu № 3. Kompüter elmlərinin metodologiyası.</b> Plan: 1.Elm haqqında ümumi məlumat. 2.Elm və insan problemi. 3. Elmi metodologiyada problemlı situasiya 4.Inkişafın düsturu. Mənbə:1,2, 3.	2	2		

4	<p><b>Mövzu № 4. Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurəti.</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1.Ictimai şürur çoxseviyyəli çoxnaqılı informasiya kanalı.</li> <li>2.Elmdə gerçeklik və qeyri müəyyənlik məsələləri.</li> <li>3.Assosiativ tədqiqatın xarakterik metodoloji aspekti.</li> <li>4.Problema assosialogiya mövqeyindən yanaşma zərurəti.</li> </ol> <p>Mənbə : 1,2,3.</p>	2			
5	<p><b>Mövzu № 5. Assosiasiya və özünütəşkil məsəlesi.</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1.Assosiasiya və assosialogiya anlayışı</li> <li>2. Assosiasiya və özünütəşkil məsəlesi.</li> <li>3. İformasiya kvantı və onun təsir gücü.</li> <li>4. Obyektin informasiya fəzasi.</li> </ol> <p>Mənbə: 1,2,3.</p>	2	1		

#### XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Fənnin tədrisinin sonunda tələbələr " Kompüter elminin tarixi və metodologiyası" kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında nəzəri və praktik şəkildə fikirlərini əsaslandırmağı bacarmalıdırılar.

"Kompüter elminin tarixi və metodologiyası" fənninin tədrisi zamanı tələbələrə kompüterin strukturuna aid olan müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir: " Kompüter elminin tarixi və metodologiyası" fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühabizə metninin hazırlanması,
- test tapşırıqları,
- referat işləri,
- fərdi tapşırıqlar,
- praktiki məsələlər

#### XII. Fənn üzrə telimin nəticələri:

- Kompüter mühəndisliyinin tarixinin öyrənilməsi.
- Kompüter elmlərinin metodologiyasının öyrənilməsi
- Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurəti.
- Assosialogiya və özünütəşkil məsələlərinin təhlili.

#### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

#### **XIV. Birinci kollevum sualları.**

- 1.Kompüter elminin tarixi.
- 2.Ədədi informasiyanın emalı qurğuları.
- 3.Hesablama texnikasının inkişaf tariixi və EHM nəsilleri və arxitekturası.
- 4.XX əsrde informasiya texnologiyalarının güclü inkişafı.
- 5.Kompüter və informasiya texnologiyaları.
- 6.Istifadə olunan texnologiya.
- 7.Hökumətin informasiyalasdırılmasının təməl prinsipləri.
- 8.Idarəetmənin nəzəriyyəsi və praktikası.
- 9.Informasiya emalının müasir üsulları.
- 10.Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi.

#### **İkinci kollevum sualları.**

- 1.Kompüter elmlərinin metodologiyası.
- 2.Elm haqqında ümumi məlumat.
- 3.Elm və insan problemi.
- 4.Elmi metodologiyada problemlı situasiya.
- 5.Inkişafın düsturu.
- 6.Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərurəti.
- 7.Ictimai şürur çoxseviyyəli çoxnaqılı informasiya kanalı.
- 8.Elmdə gerçəklilik və qeyri müəyyənlik məsələləri.
- 9.Assosiativ tədqiqatın xarakterik metodoloji aspekti.
- 10.Problemə assosialogiya mövqeyindən yanaşma zərurəti.

#### **XV. İmtahan sualları:**

##### **I-blok**

- 1.Kompüter elminin tarixi.
- 2.Ədədi informasiyanın emalı qurğuları.
- 3.Hesablama texnikasının inkişaf tariixi və EHM nəsilleri.
- 4.XX əsrde informasiya texnologiyalarının güclü inkişafı.

##### **II-blok**

- 5.Kompüterdə emal edilən kontent və hökumətin informasiyalasdırılmasının təməl prinsipləri.
- 6.Kompüter və informasiya texnologiyaları.
- 7.Istifadə olunan texnologiya.
- 8.Hökumətin informasiyalasdırılmasının təməl prinsipləri.
- 9.Idarəetmənin nəzəriyyəsi və praktikası.
- 10.Informasiya emalının müasir üsulları.
- 11.Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi.

##### **III-blok**

- 12.Kompüter elmlərinin metodologiyası.
- 13.Elm haqqında ümumi məlumat.
- 14.Elm və insan problemi.

15. Elmi metodologiyada problemli situasiya.

16. İnkişafın düsturu.

IV-blok

17. Elmi tədqiqatlarda assosiativ informasiyadan istifadə zərureti.

18. İctimai şürur çoxseviyyeli çoxnaqılı informasiya kanalı.

19. Elmdə gerçeklik və qeyri müəyyənlik məsələləri.

20. Assosiativ tədqiqatın xarakterik metodoloji aspekti.

21. Problemə assosialogiya mövqeyindən yanaşma zərureti.

V-blok

22. Assosialogiya və özünütəşkil məsəlesi.

23. Assosiasiya və assosialogiya anlayışı.

24. Informasiya kvantı və onun təsir gücü.

25. Obyektin informasiya fəzası.

«Texnologiya və texniki elmlər» kafedrasının 07.02.2024-cü il tarixli iclasında təsdiq olunmuşdur.

Fənn müəllimi:



dos. V.X.Muradova

Kafedra müdürü:



dos. R.F.Əliyev.